

10-DAN HƏDİYYƏ QAZAN!

10 MANAT OYNA,
BARKODU 5600-A GÖNDƏR,
LOTEREYAYA QATIL, HƏDİYYƏ QAZAN!

33 PLAYSTATION 4
SLIM



33 SAMSUNG
GALAXY S9



18+

3 HYUNDAI
ACCENT



“10-dan Hədiyyə Qazan”

tirajlı stimullaşdırıcı lotereyanın (bundan sonra “Lotereya”) şərtləri:

«10-dan Hədiyyə Qazan» Tirajlı Stimullaşdırıcı Lotereyası (bundan sonra – «Lotereya» adlanacaq) «Azərinteltek» QSC (bundan sonra – «Təşkilatçı» adlanacaq) tərəfindən 1 Oktyabr 2018 – 23 Dekabr 2018-ci il tarixləri arasında Azərbaycan Respublikasında keçirilir.

Lotereya iştirakçıları:

- 18 yaşına çatmış hər bir Azərbaycan Respublikasının vətəndaşı “Lotereya”nın iştirakçısı ola bilər.
- Lotereyada Təşkilatçının işçiləri və onların ailə üzvləri, Maraqlı şəxsin işçiləri və onların ailə üzvləri, habelə Lotereyanın təşkilində və / və ya keçirilməsində iştirak edən istənilən digər hüquqi şəxslərin işçiləri və nümayəndələri, həmçinin onların ailə üzvləri olmadıqlarına zəmanət verilir.

Mülki-hüquqi müqavilələr əsasında istənilən şəkildə Stimullaşdırıcı Lotereyada xidmətə cəlb edilmiş vətəndaşlar, həmçinin bu vətəndaşların ailə üzvləri Lotereyada iştirak etmək hüququna malik deyillər.

Lotereyanın keçirildiyi ərazi: Azərbaycan Respublikası.

Lotereyanın başlanğıc müddəti: 1 Oktyabr 2018-ci il (00:00).

Lotereyanın başa çatma müddəti: 23 Dekabr 2018-ci il (23:59).

Lotereyada iştirak qaydaları:

“Lotereya”da iştirak etmək üçün 01.10.2018 – 23.12.2018 tarixləri arasında:

- 18 yaşına çatmış hər bir şəxs “Topaz” satış məntəqəsindən və virtual Agent olan “Netbet” MMC-yə aid www.etopaz.az internet səhifəsi də daxil olmaqla əldə etdiyi idman mərc oyunları üzrə (tazı və at yarışları üzrə keçirilən idman mərc oyunları istisna olmaqla) dəyəri ən az 10 (on) Azərbaycan manatı təşkil edən 1 (bir) ədəd iştirak haqqı (20 AZN 2 iştirak, 30 azn 3 iştirak haqqı və s.) olan, cari iştirak günlərində oynanılan mərc bileti ilə iştirak edə bilər;
- Iştirakçı Mərc Biletinin əməliyyat kodunun (55 rəqəmli barkodunun) ilk 30 rəqəmini təyin edilmiş 5600

qısa nömrəsinə pulsuz (bütün mobil operatorlardan) göndərərək qarşılığında əldə etdiyi 7 rəqəmli nömrə (məs:5846375) onun "Lotereya"da iştirakı üçün qeydiyyat nömrəsi olacaqdır.

Lotereyanın tirajın uduş fondunun oynanılacağı tarixlər:

1. 1-ci tirajın tarixi - 29.10.2018 (01.10.2018 (00:00) – 28.10.2018 (23:59) dövrü əhatə edir)

2. 2-ci tirajın tarixi - 26.11.2018 (29.10.2018 (00:00) – 25.11.2018 (23:59) dövrü əhatə edir)

3. 3-cü tirajın tarixi - 24.12.2018 (26.11.2018 (00:00) – 23.12.2018 (23:59) dövrü əhatə edir)

Tirajın uduş fondunun oynanılması "CBC Sport" kanalında tirajın keçirildiyi tarixdə yayımlanacaqdır.

"Lotereya"nın tiraj mexanizmi:

"Lotereya"nın keçirilməsi zamanı uduşda iştirak edən "Lotereya"nın iştirakçılarının qeydiyyat nömrələri xüsusi "lototron" proqramına yüklənir, bu proqram "random select" – qeydiyyat nömrələrinin təsadüfi seçilməsi metodu ilə qalibləri müəyyən edir. Qaliblərin təsadüfən müəyyən edilməsi prosesi monitor vasitəsilə əks olunur və tiraj komissiyası üzvləri tərəfindən tamamilə nəzarət olunur. Əvvəlcə "lototron" proqramı təsadüfi qaydada 11 (on bir) nömrə - yəni üçüncü dərəcəli uduşları udan 11 (on bir) qalibi, daha sonra analoji qaydada daha 11 (on bir) nömrə - yəni ikinci dərəcəli uduşları udan 11 (on bir) qalibi, daha sonra isə daha 1 (bir) qeydiyyat nömrəsi – Birinci dərəcəli uduşu udan 1 (bir) qalibi seçir.

"Lotereya"nın uduş fondu:

	Adı	Miqdarı; (ədəd)
Birinci dərəcəli uduş	Hyundai Accent Avtomobili	3
İkinci dərəcəli uduş	Samsung Galaxy S9 Mobil telefonu	33
Üçüncü dərəcəli uduş	Playstation 4	33

"Lotereya"nın uduş fondunun oynanılması qaydası

Hər Tiraj zamanı aşağıdakı uduşlar oynanılacaq:

1 Ədəd Avtomobil

11 Ədəd Smartfon

11 Ədəd Oyun konsolu

"Lotereya"nın şərtləri:

İştirakçılar "Lotereya"nın şərtlərini Topaz Məntəqələrindən və aşağıdakı kütləvi informasiya vasitələrindən öyrənə bilirlər:

- www.topaz.az
- Topaz Rəsmi Facebook və Instagram səhifələri

“Lotereya”nın qalibləri:

İştirakçılar “Lotereya”nın tiraj nəticələrini aşağıdakı kütləvi informasiya vasitələrindən öyrənə bilərlər:

- www.topaz.az
- Bukmeker qazeti
- Topaz Rəsmi Facebook və Instagram səhifələri
- CBC Sport tv kanalı

Uduşların alınma qaydası

- Nəsimi rayonu, Nizami, küç. 119, ünvanında yerləşən Topaz Məntəqəsinə yaxınlaşa bilərsiniz. Lotereyada qalib olmuş unikal kod təqdim edilməlidir.
- Şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.
- Uduşlar iştirakçıya pul ekvivalentində verilmir. Bütün tələb olunmamış Uduşlar, həmçinin iştirakçıların almaqdan imtina etdiyi Uduşlar Aksiya Təşkilatçısının sərəncamında qalır. Uduşlar iştirakçılar tərəfindən təkrar tələb edilə bilməz, onlara pul şəklində kompensasiya ödənilmir.
- Qaliblər Uduşları əldə etmək üçün Tirajın keçirildiyi tarixdən etibarən 90 (doxsan) iş günü ərzində lotereya təşkilatçısına müraciət edə bilər. Uduşlar müraciət tarixindən 30 iş günü ərzində qalib şəxslərə təqdim ediləcəkdir.
- Real uduşlar reklam materiallarındakı təsvirlərdən fərqlənə bilər.

Digər şərtlər

- “Lotereya”da iştirak etmək üçün iştirakçılar bu Qaydalarla tanış olduğunu və onlarla tamamilə razılaşdığını, habelə bu qaydaların bütün şərt və tələblərinə riayət etmək öhdəliyi götürdüyünü qəbul edir.
- Uduşları almağa iddia edən “Lotereya”nın Qalibləri uduşu almaq üçün “Lotereya”nın Təşkilatçısı tərəfindən təqdim edilən bütün zəruri sənədləri doldurmaq və imzalamaq öhdəliyi götürür.
- Təşkilatçı Lotereyanın qaliblərindən yazılı razılıq aldıqdan sonra “Lotereya”nın keçirilməsi ilə bağlı istənilən reklam və (və ya) informasiya materiallarında qaliblərə hər-hansı ödəniş etmədən, onların adlarından, soyadlarından, fotosəkillərindən, onlar haqqında video, audio və digər materiallardan istifadə edə bilər. Bu reklam materialları üzrə bütün hüquqlar Təşkilatçı və Maraqlı şəxs arasındakı razılaşmaya əsasən Təşkilatçıya və / və ya Maraqlı şəxsə aiddir.
- Təşkilatçı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının icazəsi əsasında Lotereyanın Keçirilmə Şərtlərinə əlavə və dəyişikliklər etmək hüququnu özündə saxlayır.